

İNFORMASIYA-ÖLÇMƏ SİSTEMLƏRİ ИНФОРМАЦИОННО-ИЗМЕРИТЕЛЬНЫЕ СИСТЕМЫ

İ.R.Məmmədov, Z.Ə.İsmayılov (Azerbaycan Texniki Universiteti),
E.İ.Muradzadə (Azerbaycan Dövlət Neft və Sənaye Universiteti)

TV YAYIM PARLAQLIQ SİGNALININ KVANTLANMASI ZAMANI YARANAN İFRAT YÜKLƏNMƏ KÜYLƏRİNİN SƏVIYYƏSİNİN QİYMƏTLƏNDİRİLMƏSİ

Giriş. Kvantlayıcının xarakteristikasını üç hissəyə bölmək olar. Birinci hissə zəif signallar hissəsi, ikinci hissə kvantlanmanın icazə verilən dinamiki diapazonu, üçüncü hissə isə siqnalın kvantlanmanın icazə verilən dinamiki diapazonundan böyük olduğu hissədir [1,2]. Kvantlayıcının girişinə verilən siqnalın səviyyəsi birinci kvantlama addımından kiçikdir, onda kvantlanan siqnal kvantlayıcının kiçik siqnallar hissəsinə aid edilir. Bu halda da kütlər yaranır bilir. Kvantlayıcının girişinə səviyyəsi birinci kvantlama addımından kiçik olan siqnal verildikdə, kvantlayıcının xarakteristikasının sıfır nöqtəsinin seçilməsindən asılı olaraq onun çıxışında ya sıfır, ya da kvantlananın birinci qiymətləndirmə səviyyəsinə uyğun diskret hesablar formalasdırılır. Bundan başqa kvantlayıcının girişinə siqnal verilmədikdə belə, onun çıxışında kvantlananın birinci qiymətləndirmə səviyyəsinə uyğun diskret hesablar yaranır bilir. Bu hesablar istilik küyləri, qida şəbəkəsinin yaratdığı alçaq tezlikli fon və ya bu fonun harmonikalarının təsirindən yaranır bilər. Kvantlayıcının işçi nöqtəsinin qeyri-stabililiyi, giriş siqnalına görə sıfrın dreyfi (psofometrik küylər), diskretləndirmə momentlərinin fluktuasiyası siqnalın səviyyəsi birinci kvantlama astanasından kiçik olduğu halda, kvantlayıcının çıxışında birinci qiymətləndirmə səviyyəsinə uyğun diskret hesabların yaranmasına götişən səbəblərdir [3].

Kvantlayıcının girişinə icazə verilən kvantlama diapazonuna uyğun siqnal verildikdə, onun çıxışında kvantlanmış siqnal formalasdırılır və bu zaman kvantlama küyləri yaranır [1, 4]. Kvantlama küylərinin gücü siqnalın maksimal səviyyəsi U_{\max} , kvantlama səviyyələrinin sayı N , kvantlama şkalası və siqnalın ehtimal sıxlığından asılıdır.

Kvantlayıcının girişinə onun maksimal icazə verilən səviyyəsindən böyük dinamiki diapazona malik siqnal verildikdə, yuxarıda qeyd olunan küylərdən başqa ifrat yüklenmə (məhdudlama) küyləri yaranır. Siqnalların kvantlanması zamanı bu küyləri minimuma endirməyə çalışırlar.

Məsələnin qoyuluşu. İfrat yüklenmə küyləri kvantlama küyləri ilə toplanaraq cəm kvantlama küyləri yaradır ki, bu da siqnalın analoq-rəqəm çevriləməsi zamanı küylərin səviyyəsinin artmasına səbəb olur. Məlumdur ki, kvantlama küyləri və ifrat yüklenmə küyləri qabaqcadan bəlli olan qeyri-xətti təhriflər sırasına aid edilir. İfrat yüklenmə küyləri həm də siqnalın təhrif olunmasına səbəb olur. Hər iki tip küylərin gücünün hesablanması üçün ümumi ifadələr ədəbiyyatlarda verilmişdir [1, 3, 5, 6]. Lakin nəzərə almaq lazımdır ki, kvantlanan siqnal təsadüfi proses sayılır və ona görə də hər iki tip küylərin təyin olunması bu təsadüfi prosesin paylanması qanunundan asılı olur.

Kvantlanan siqnalın səviyyəsi kvantlayıcının icazə verilən kvantlama oblastı daxilində olduqda, məhdudlama baş vermir. İfrat yüklenmə küylərinin gücü giriş siqnalının paylanma qanunundan və kvantlama şkalasından, məhdudlama əmsalından və kvantlayıcının maksimal icazə verilən kvantlama səviyyəsindən asılıdır [1, 7, 8, 9].

Hesablamalar göstərmişdir ki, məhdudlama əmsalının qiyməti artıraq, ifrat yüklenmə küylərinin gücünə da artır [5]. Lakin yaranan kvantlama və ifrat yüklenmə küylərinin hansının gücünün daha böyük olması təyin olunmalıdır. Bunu müəyyənləşdirmək üçün bəzi ədəbiyyatlarda bu güclər təyin olunmuş və onların nisbəti hesablanmışdır [9].

Müsəir TV yayımında TV mərkəzindən daxil olan analoq siqnal müxtəlif bəlli alqoritmələr üzrə işlənərək rəqəmlə TV yayım siqnalına çevrilir. Belə alqoritmələrin hər birində əvvəlcə analoq TV yayım siqnalının analoq-rəqəm çevriləməsi zamanı aparılan üç məlum əməliyyatlardan biridir. Burada parlaqlıq və rəng-fərq siqnallarının ayrı-ayrılıqda kvantlanması həyata keçirilir. İnsan gözünün psixovizual qabiliyyətinin tədqiqi göstərmişdir ki, canlandırılmış təsvirlərdə paqlaqlıq siqnalında baş verən təhriflər noticasında yaranan dəyişikliklər rənglilik siqnalında baş verən təhriflərin yaratdığı dəyişikliklərlə müqayisədə insan gözü tərəfindən daha az aşkar oluna bilir [1]. Ona görə də tərəfimizdən kvantlama və ifrat yüklenmə küyləri TV yayım parlaqlıq siqnalı üçün təyin olunmuşdur [1, 2]. TV yayım parlaqlıq siqnalı loqarifmik şkala üzrə kvantlanır.

Hesablamalar göstərmişdir ki, TV yayım parlaqlıq siqnalının müxtəlif paylanma qanunlarında ifrat yüklenmə küylərinin gücünə məhdudlama əmsalının qiyməti artıraq kvantlama küylərinin gücünə nəzərən çox artır [2]. Bunun qarşısını almaq üçün tərəfimizdən kvantlanan siqnalın dinamiki diapazonunun kompressiyası tətbiq edilmiş və ifrat yüklenmə küylərinin gücünə minimuma endirilmişdir [1, 4]. Lakin qeyd etmək lazımdır ki, hətta parlaqlıq siqnalının da kiçik dəyişmələri insan gözü tərəfindən aşkar oluna bilmir və ona görə də siqnalın belə kiçik artıqlığı halında onun dinamiki diapazonunun kompressiya olunmasına ehtiyac qalmır. Bu məqsədlə TV yayım parlaqlıq siqnalının aşkar oluna bilən minimal buraxılan səviyyəsinin təyin olunması maraq doğurur.

Məqsədinin məqsədi TV yayım parlaqlıq siqnalının analoq-rəqəm çevriləməsi zamanı yaranan ifrat yüklenmə küylərinin buraxıla bilən həddinin insan gözü tərəfindən aşkar oluna bilən parlaqlıq dəyişmələrinə görə təyin olunmasıdır.

Məsələnin həlli. Kvantlama və ifrat yüklenmə küyləri öz energetiki spektri, gücü və ya gərginliyin cari qiyməti ilə kvantlanmış qiyməti arasındakı fərqlə ifadə oluna bilər. Burada ifrat yüklenmə küylərinin buraxıla bilən səviyyəsi onların gücünə görə müyyəyen edilmişdir. Ona görə də TV yayım parlaqlıq siqnalının insan gözü tərəfindən aşkar oluna bilən minimal buraxılan həddindən olan gərginliyin 1 Om müşavimətində yaratdığı gücə ifrat yüklenmə küylərinin minimal gücü arasında aşağıdakı məhdudlayıcı şərti qoyulmuşdur:

$$\Delta U_{bur}^2 \geq \overline{P}_{mh}(u_{gir}). \quad (1)$$

Burada u_{gir} – giriş siqnalının cari qiyməti, ΔU_{bur} – parlaqlıq siqnalının insan gözü tərəfindən aşkar oluna bilən minimal buraxılan gərginlik, $\overline{P}_{mh}(u_{gir})$ – ifrat yüklenmə küylərinin gücünə orta qiymətidir.

Parlaqlıq siqnalının dəyişmələrinin insan gözü tərəfindən aşkar olunması tədqiq olunmuşdur. Ən sadə hal təsvirin Veber-Faxner qanununun doğru olduğu oblastda müşahidə olunmuşdur. Bu halda gözün kontrast həssaslığı $\delta = 0,2, \dots, 0,05$ sabit olur [13]. Lakin təsvirin müşahidə olunduğu mürəkkəb şəraitdə parlaqlıq siqnalının insan gözü tərəfindən aşkar oluna bilən minimal buraxılan gərginlik dəyişməsi bir çox faktorlardan asılı olur. Tərəfimizdən həmin gərginliyin təyin olunması üçün riyazi ifadə alınmışdır [1]:

$$\Delta U_{bur} = \frac{U \left(\exp \left(0,023 \prod_{i=1}^6 f_i \right) - 1 \right)}{\gamma}. \quad (2)$$

Burada γ - verici borunun işiq xarakteristikasının "qamma" əmsali, U – parlaqlıq siqnalı gərginliyinin cari qiyməti, f_i – parlaqlıq siqnalı gərginliyinin dəyişməsinin insan gözü tərəfindən aşkar olunmasını şartlaşdırıb i -ci faktordur.

Siqnalın səviyyəsi maksimal icazə verilən kvantlama səviyyəsindən artıq olduqda əlavə olaraq ifrat yüklenmə küyləri yaranır. Unipolar siqnal üçün ifrat yüklenmə küylərinin orta qiyməti aşağıdakı məlum ifadə ilə hesablanıbilər [1, 4].

$$\overline{P}_{mh}(u_{gir}) = \frac{U_{maks}^2}{U_{kv\ maks}^2} \int_{U_{kv\ maks}}^{U_{maks}} (u_{gir} - U_{maks})^2 w(u_{gir}) du_{gir}. \quad (3)$$

Burada $w(u_{gir})$ – giriş siqnalının amplitudunun ehtimal sıxlığı, U_{maks} – kvantlanan siqnalın gərginliyinin maksimal səviyyəsi, $U_{kv\ maks}$ – kvantlayıcının maksimal icazə verilən kvantlama səviyyəsidir.

Tərəfimizdən TV yayım paqlaqlıq siqnalının müxtəlif paylanma qanunları üçün analoq-rəqəm çevriləməsi zamanı yaranan biləcək ifrat yüklenmə küylərinin gücünə hesablanması üçün ifadələr alınmışdır [1, 2].

TV yayım parlaqlıq siqnalının səviyyəsinin paylanma qanunları ədəbiyyatlarda verilmişdir [1]. Tutaq ki, parlaqlıq siqnalının amplitudunun paylanması eksponensial düşən qanuna tabedir [1, 5]:

$$w(u_{gir}) = \frac{U_{gir}^{\gamma-1}}{C U_{or}^\gamma} \exp \left(-\frac{u_{gir}}{U_{or}} \right). \quad (4)$$

Burada C – mütənasiblik əmsali, U_{or} – parlaqlıq siqnalı gərginliyinin orta qiymətidir.

Bu ifadəni (3) düsturunda nəzərə alsaq,

$$\begin{aligned} \overline{P}_{mh}(u_{gir}) = & -e^{-\frac{U_{maks}}{U_{or}}} \left(U_{maks}^2 + 2U_{maks}U_{or} + 2U_{or}^2 - 2 \frac{U_{kv\ maks}^2}{K_U} - \right. \\ & \left. - 2 \frac{U_{maks}U_{or}}{K_U} + \frac{U_{maks}^2}{K_U^2} \right) + 2U_{or}^2 e^{-\frac{U_{kv\ maks}}{U_{or}}}. \end{aligned} \quad (5)$$

Burada $K_U = \frac{U_{maks}}{U_{kv\ maks}}$ – kvantlanan siqnalın gərginliyinin maksimal səviyyəsinin kvantlayıcının maksimal icazə verilən kvantlama səviyyəsinə nisbətidir (məhdudlama əmsalıdır).

Təcrübələrlə müəyyən olunmuşdur ki, TV yayım parlaqlıq siqnalının dəyişməsi daha çox parlaqlığın minimal səviyyədə olduğu hissələrdə insan gözü tərəfindən aşkar oluna bilir [1]. Diger tərəfdən ifrat yüklenmə küçələri yalnız $U > U_{kv\ maks}$ qiymətlərində yaranır. Ona görə də (5) ifadəsində $U = U_{kv\ maks}$ qəbul edərək verici borunun xətti işiq xarakteristikası üçün (1) və (2) ifadələrindən alarıq:

$$\begin{aligned} U_{maks}^2 \left(\exp \left(0,023 \prod_{i=1}^6 f_i \right) - 1 \right)^2 &\geq -e^{-\frac{U_{maks}}{U_{or}}} (U_{maks}^2 + 2U_{maks}U_{or} + 2U_{or}^2 - 2\frac{U_{kv\ maks}^2}{K_U} - \\ &- 2\frac{U_{maks}U_{or}}{K_U} + \frac{U_{maks}^2}{K_U^2}) + 2U_{or}^2 e^{-\frac{U_{kv\ maks}}{U_{or}}}. \end{aligned} \quad (6)$$

TV yayım təsvirlərinin bir qismində parlaqlığın paylanması tərs mütənasib qanunla təyin olunur. Bu zaman “işiq-siğnal” çeviricisinin girişində parlaqlıq siqnalı gərginliyinin paylanması belə təyin olunur [1, 5]:

$$w(u_{gir}) = \frac{\gamma}{\ln \frac{\alpha_0 + 1}{\alpha_0}} \frac{u_{gir}^{\gamma-1}}{u_{gir}^\gamma + \alpha_0 U_{maks}^\gamma}. \quad (7)$$

Burada α_0 – qiyməti təcrübə yollarla tapılan sabit kəmiyyətdir.

(6) ifadəsini (3)-də nəzərə alsaq, ifrat yüklenmə küçələrinin gücünün orta qiymətini hesablamaq üçün aşağıdakı ifadə alınar.

$$\overline{P}_{mh}(u_{gir}) = \frac{U_{maks}^2}{K_U^2 \ln \frac{\alpha_0 + 1}{\alpha_0}} \left[\frac{K_U^2 - 1}{2} - (2 + \alpha_0 K_U)(K_U - 1) + (1 + \alpha_0 K_U)^2 \ln \frac{1 + \alpha_0}{1/K_U + \alpha_0} \right]. \quad (8)$$

Yuxarıdakı şərtlər daxilində (2) və (8) ifadələrindən ifrat yüklenmə küçələrinin buraxıla bilən qiyməti üçün aşağıdakı bərabərsizliyi alırıq:

$$\begin{aligned} U_{maks}^2 \left(\exp \left(0,023 \prod_{i=1}^6 f_i \right) - 1 \right)^2 &\geq \\ &\geq \frac{U_{maks}^2}{K_U^2 \ln \frac{\alpha_0 + 1}{\alpha_0}} \left[\frac{K_U^2 - 1}{2} - (2 + \alpha_0 K_U)(K_U - 1) + (1 + \alpha_0 K_U)^2 \ln \frac{1 + \alpha_0}{1/K_U + \alpha_0} \right]. \end{aligned} \quad (9)$$

TV yayım parlaqlıq siqnalının dəyişməsinin minimal buraxıla bilən qiymətinə təsir edən faktorlar sırasına adaptasiyanın parlaqlığının fonun parlaqlığına nisbəti u ,

fluktuasiya küçələri, maneolər, insan gözünün ətaləti τ_u , təsvir elementinin açılış bucağı β , parlaqlığın astana dəyişməsinin aşkar olunması ehtimalı x_p daxildir. Ona görə də bu faktorların təsiri ayrı-ayrılıqla tədqiq olunmalıdır.


Şəkildə ifrat yüklenmə küçələrinin gücünün buraxıla bilən qiymətinin fluktuasiya küçələrinin effektiv qiymətindən asılılığı $y = f(\nu)$ verilmişdir. Şəkildən göründüyü kimi fluktuasiya küçələrinin effektiv qiymətinin artması ilə ifrat yüklenmə küçələrinin buraxıla bilən qiyməti artır. Lakin fluktuasiya küçələrinin effektiv qiymətinin sıfır yaxın olan qiymətlərində ifrat yüklenmə küçələrinin buraxıla bilən qiymətinə çox sərt tələb qoyulur. Ayndır ki, fluktuasiya küçələri praktiki olaraq sıfır qiymətini almır, o, həmisi müəyyən hədd daxilində olur. Fluktuasiya küçələri artıqca, onlar ifrat yüklenmə küçələrini daha çox maskaları.

Nəticə. TV yayım siqnalının analoq-rəqəm çevriləməsi zamanı yaranan bilən ifrat yüklenmə küçələrinin səviyyəsi bir tərəfdən siqnal/küy nisbatının buraxıla bilən qiymətilə, digər tərəfdən parlaqlıq siqnalında baş verən dəyişmələrin insan gözü tərəfindən aşkar oluna bilən səviyyəsi ilə məhdudlanır. Bu dəyişmələrin insan gözü tərəfindən aşkar olunması bir çox faktorlardan asılıdır.

Fluktuasiya küçələrinin effektiv qiymətinin artması ilə ifrat yüklenmə küçələrinin buraxıla bilən qiymətinə yumşaq tələb qoyulur. Bunun səbəbi ifrat yüklenmə küçələrinin fluktuasiya küçələri tərəfdən maskalanmasıdır.

Ədəbiyyat siyahısı

1. Мамедов И.Р., Асадов И.Д., Шарифов А.М., Аббасов М.Г. Цифровое телевидение: Формирование и передача сигнала (монография). Баку: Азернешр, 2010. - 150 с.
2. Məmmədov İ.R., İsmayılov Z.Ə. TV yayım parlaqlıq siqnalının analoq-rəqəm çevriləməsi zamanı yaranan məhdudlama küçələrinin siqnal/manəcə nisbatına təsiri // Azərbaycan Milli Aerokosmik Agentliyinin Xəberləri, 2014, cild 17, №4 (17), s. 44-48.
3. Misra V., Goyal V.K., Varshney L.R. Distributed Scalar Quantization for Computing: High-Resolution Analysis and Extensions // IEEE Transactions on Information Theory, 2011, v. 57, No 8, August, pp. 5298–5325.
4. Мамедов И.Р., Исмаилов З.А. Мощность шума ограничения при передаче сигналов ТВ вещания по цифровым системам связи / Труды 21-ой Международной НТК «Современные телевидение и радиоэлектроника», Москва, 2013, с.45-48.
5. Мамедов И.Р., Исмаилов З.А., Мурадзаде Е.И. Расчет отношения шумов квантования и ограничения, возникающие при квантовании сигналов ТВ вещания // Системы синхронизации, формирования и обработки сигналов, 2021, №3, с.20-25.



Şəkil. Məhdudlama küçələrinin buraxıla bilən qiymətinin fluktuasiya küçələrinin effektiv qiymətindən asılılığı:

1. $u=-0,2$; $\tau_u=50\text{ms}$; $\beta=5^0$; $x_p=0,5$.
2. $u=0$; $\tau_u=100\text{ms}$; $\beta=5^0$; $x_p=1$.
3. $u=0,3$; $\tau_u=50\text{ms}$; $\beta=5^0$; $x_p=1$.

6. Мамедов И.Р., Исмаилов З.А. Уменьшение шума ограничения при аналого-цифровом преобразовании сигнала яркости ТВ вещания // Международный НТС «Системы синхронизации, формирования и обработки сигналов в инфокоммуникациях: «Синхроинфо 2012», г. Йошкар-Ола, 2012, с.22-24.
7. Серов А.В. Эфирное цифровое телевидение DVB-T/H. СПб.:БХВ-Петербург, 2010. - 464 с.
8. Monet P., Dubois. Block Adaptive Quantization of Images // IEEE Transaction on Communication, 1993, v. 41, No 2, p. 303-306.
9. Məmmədov İ.R., İsmayılov Z.Ə. TV yayım siqnallarının kvantlanması zamanı yaranan kvantlama küyləri nisbətinin hesablanması // Azərbaycan Milli Aviasiya Akademiyasının Elmi Məscidi, 2020, cild 22, № 1-2, s. 16-21.
10. Зубарев Ю.Б., Кривошеев М.И., Красносельский И.Н. Цифровое телевизионное вещание. Основы, методы, системы. М.:НИИР, 2001. - 568 с.
11. Rabiei P., Namgoong W., Al-Dhahir N. On the Performance of OFDM-Based Amplify-and-Forward Relay Networks in the Presence of Phase Noise // IEEE Transactions on Communications, 2011, v. 59, May, No 5, pp. 1458-1466.
12. Chen H., Chen W., Chung C. Spectrally Precoded OFDM and OFDMA with Cyclic Prefix and Unconstrained Guard Ratios // IEEE Transactions on Wireless Communications, 2011, v. 10, May, No 5, pp. 1211-1215.
13. Телевидение / Под ред. В.Е. Джаконии. М.: Радио и связь, 2000. - 640с.

I.R.Mamedov, Z.A.Ismailov, E.I.Muradzade

Оценка уровня шумов сверх перегрузки, при квантовании яркостных сигналов телевещания

Резюме

Определено условие для допустимого уровня шумов ограничения с точки зрения допустимого уровня изменения яркостного сигнала телевизионного вещания, которое может быть обнаружено глазом наблюдателя.

Получены аналитические выражения для расчета среднего значения мощности шума ограничения, когда распределение яркости на изображениях телевизионных программ определяется по экспоненциально падающей и обратно пропорциональной модели и при применении логарифмической шкалы квантования.

Построен график зависимости допустимого значения шумов ограничения от действующего значения флуктуационных шумов.

I.R.Mammadov, Z.A.Ismailov, E.I.Muradzada

Estimation of the noise level in excess of overload during quantizing the brightness signals of television broadcasting

Abstract

The condition that the permissible level of restriction noise is limited by the level of changes in the TV broadcast luminance signal that can be observed by the human eye is determined.

Analytical expressions were obtained to calculate the mean value of the restriction noise power, when the distribution of brightness on the images of TV programs is determined by exponentially decreasing model and inversely proportional model and the logarithmic quantization scale is applied.

A dependence graph of the allowable value of restriction noises on the effective value of fluctuation noises is constructed.